

# MOZAIKA

## 665 MİN DOLLARA GÖDƏKÇƏ

*ABŞ-ın sabiq prezidenti Con Kennedinin xüsusi hazırlanmış gödəkcəsi hərracda 665 min dollara satılmışdır*



İlkin qiyməti 20-40 min dollar arasında müəyyənləşdirilən gödəkcənin alınması üçün hərrac 6 saatdan çox davam etmişdir.

Bu hərracda ABŞ-ın sabiq prezidentinə aid müxtəlif əşyalarla bağlı təxminən 700 lotto təqdim edilmişdir.

Hərracı Con Kennedinin xüsusi köməkçisi Devid Pauersin ailəsi təşkil etmişdir.

## DÜNYANIN ƏN BÖYÜK ÇADIRI

*Qazaxıstanın paytaxtı Astanada yerləşən "Xan Şatır" dünyanın ən böyük çadırı hesab olunur*



Hündürlüyü 150 metrə çatan tikilinin diametri 200 metrdir. Çadır xüsusi tərtibatı ilə seçilən şəffaf plyonka ilə örtülmüşdür.

Ümumi sahəsi 23 min kvadratmetrə çatan binada Mərkəzi Asiyanın ən iri əyləncə və ticarət mərkəzi yerləşir. Burada ofislər, restoranlar, kinoteatrlar, spa mərkəzləri, konsert zalı, botanika bağı, 700 avtomobil üçün dayanacaq, kiçik qolf meydançasının olduğu əyləncə parkı və hətta akvapark da vardır.

## SİQARET ÇƏKƏN DAŞ

*Çinin cənub-şərqindəki Fuzzyan vilayətindəki Lonyan şəhərində yaşayan Luo Yuanshi dağlarda qəribə daş tapmışdır*



O, kəhrəba rəngli daşı evə gətirəndə hələ bu daşın eczakar xüsusiyyətlərə malik olduğunu bilmirdi. Luo daş parçasının qəribə, hətta fantastik "bacarığı"ni təsadüfən aşkarlamışdır. Daşın deşiyinə yandırılmış siqaret qoyulandan cəmi 5 dəqiqə sonra kəhrəba qaya parçası o siqareti tamamilən sümürür.

Siqaretin növündən asılı olaraq daşın onu çəkib qurtarma vaxtı 6 dəqiqəyədək davam edə bilər. Amma istənilən halda daş parçası adam kimi siqaret çəkir.

Hazırda 2,2 kiloqram ağırlığı olan bu daş Çin Milli Elmlər Akademiyasının alimləri tərəfindən tədqiq olunur.


## DƏNİZDƏ BATANLARI XİLAS ETMƏK ÜÇÜN ROBOT

*"Emili" adı verilən robot insanla müqayisədə 12 dəfə sürətlə üzür, dəniz sularında bir batareyə ilə 120 kilometr hərəkət edə bilər*

Los-Anceles şəhərinin sahillərində aparılmış sınaqlardan uğurla keçən Emili 48 km/saat sürətlə üzür, uzaqdan idarə olunur. Emili suda batmır və dənizdə çətin durumda olan insanların ondan tutmasından sonra həmin adamı sahilə doğru gətirir.

## İDMANÇILAR ÜÇÜN İDEAL VASİTƏ

*Bethovenin simfoniyası idmançılar üçün ideal vasitə hesab edilmişdir*



Klassik musiqinin hər mənada faydalı olması çoxdan məlumdur. Onu hətta idmançılara da məsləhət görürlər: klassik musiqi sayəsində idman məşqləri daha səmərəli olur.

Alimlər ayrı-ayrı musiqi əsərlərinin təsirini təhlil etmək və onlardan hansının idmançılar üçün daha münasib olduğunu müəyyən etmək qərarına gəlmişlər.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Lyudviq van Bethovenin 4-cü simfoniyasının 4-cü hissəsi fiziki təlimlər zamanı ən yaxşı köməkçidir.

Lakin bu məqsədlə başqa klassik əsərləri də cəsarətlə seçmək olar. Klassik musiqi sayəsində kortizolun (stress hormonunun) səviyyəsi azalır, ürək sızılmalarının tezliyi tarazlaşır, arterial təzyiq göstəriciləri yaxşılaşır.

Klassik musiqinin faydalı təsirini hiss etmək üçün məşqlər zamanı onu fon kimi səsləndirmək kifayətdir. Maraqlıdır ki, başqa musiqi janrları

idmançılara bu dərəcədə müsbət təsir göstərmir, bəzi məşhur pop və rok kompozisiyaları isə əksinə, əsla münasib olmayan vaxtda ürək sızılmalarının sayını artırır.

## DÜNYANIN ƏN NÜFUZLU BRENDİ

*İtaliyanın "Ferrari" avtomobil konserni Amerikanın "Google" və "Coca-Cola" şirkətlərini geridə qoyaraq, "Brand Finance" şirkətinin reytingində dünyanın ən nüfuzlu brendi sayılmışdır*

Araşdırma müəllifləri bildirmişlər ki, "Ferrari"yə qələbəni avtomobil sahiblərinin görünməmiş loyallığı qazandırmışdır. "NEWSru.com" saytının yazdığına görə, İtaliyanın "Fiat" şirkətinə məxsus idman avtomobillərinin kiçik istehsalçısı "Google" və "Coca-Cola" şirkətləri ilə müqayisədə reklama çox az vəsait xərcləyir.

Dünyanın ən bahalı brendi isə ekspertlər tərəfindən yenə də "Apple" sayılmışdır. Ekspertlər onu 87 milyard dollar məbləğində qiymətləndirmişlər. İkinci yerdə hələlik kifayət qədər böyük məsafə ilə "Apple"dən geri qalan "Samsung" şirkəti qərarlaşmışdır. Lakin "Samsung"un brendinin qiyməti 2012-ci ildə birdən-birə 54 faiz artmışdır. Nəticədə şirkət öz telefonları üçün əməliyyat sisteminin istehsalçısını reytingdə üstələmişdir. 52,1 milyard dollar məbləğində qiymətləndirilmiş "Google" (artım 4,7 faiz) şirkəti üçüncü yeri tutmuşdur.



## NADİR ALMAZ

*Yakutiya da 145 karatlıq nadir sarı almaz tapılıb*



Rusiya mətbuatının verdiyi məlumata görə, qiymətli daş yanvarın sonlarında tapılsa da, ekspertlər üzərində araşdırma apardığı üçün yalnız fevralın 13-də bu barədə məlumat açıqlanıb. Sarı çalarlı şəffaf almaz səkkizüzlüdür. Ekspertlər nadir almazın auksionda ən azı 1 milyon dollara satılacağını bildirirlər.

## İNANILMAZ OLSA DA, BELƏDİR: DİLƏNÇİDƏN İNSANLIQ DƏRSİ

*ABŞ-ın Missuri ştatındakı Kanzas-Siti şəhərində yaşayan  
Billi Rey Harrisin məkanı küçələrdir*

O, evsiz, eşiksiz, işsiz adamdır. Lakin vicdanlı və dürüst insandır. Məhz bu səbəbdən də küçədə oturaraq dilənən Harris yoldan keçən qadının onun qarşısına qoyduğu qaba atdığı pula görə gözlərini açmadan minnətdarlıq etdi.

Harris mürgü vururdu. Handan-hana gözlərini açıb qaba baxan Harris orada 1 dollarlıq əskinasla yanaşı, qaşlı üzük gördü. Üzük, deyəsən, çox bahalı idi. Harris tez ayağa qalxdı və küçə ilə uzaqlaşan qadını çağırırdı. Qadın onu eşitmirdi. Harris qaçaraq ona çatmaq istədi, amma alınmadı.

Sara Darlinq ertəsi gün üzüyü itirdiyini görəndə çaşmış, pərişan olmuşdu.

"Bu almaz qaşlı nişan üzüyümü heç barmağımdan çıxarmazdım. Amma o gün nədənsə çıxardım və çantaya qoydum. Harrisin qarşısında qaba da 1 dollarlıq atanda, sən demə, üzüyü də atmışam.

Hadisədən iki gün sonra işdən qayıdan Sara Darlinq dilənçini həmin yerdə, körpünün yanında gördü. Qadını uzaqdan sezən Harris dərhal ona yaxınlaşdı:

- Miss, iki gün əvvəl pulla bahəm, üzük də atdınız qabıma. Pula görə sağ olun, Tanrı sizi qorusun! Amma üzüyü götürün. Sizi görmək, üzüyü qaytarmaq üçün iki gündür buradan tərپənmirəm, sizi gözləyirəm. Sara Darlinq şoka düşmüşdü.

Bu hadisədən sonra Harris məşhurlaşdı. Çünki evsiz, amma vicdanlı insana yardım etmək fikrinə düşən Sara əri Bill Krejci ilə birlikdə xüsusi internet səhifəsi yaradaraq, Harris üçün pul yığmağa başlayıblar. GifeForward onlayn xeyriyyə saytında yaradılmış səhifə vasitəsilə Billi Rey Harris üçün artıq 143798 dollar yığıb. 5920 şəxs və təşkilat Harrisin hesabına pul köçürüblər.

"Harris üçün artıq bir ev də tapmışıq. Billi bu evi bəyəndi, amma həmin evdə yaşamağa haqqı olmadığını söylədi. O, evin satılmasını, özünə birotaqlı kiçik mənzil alınmasını, yerdə qalan pulların isə küçələrdə evsiz-eşiksizlərə yardımlar üçün xərclənməsini istəyir", - Bill Krejci CNN-ə deyib.



## SONUNCU AYININ AQİBƏTİ

*İsveçrənin dağlarında uzun müddət idi ki, cəmi bir ayı yaşayırmış*



Ona hətta M13 identifikasiya nömrəsi də verilmişdir.

Həmin nömrə onun adını əvəzləyirdi. Bu yaxınlarda ölkə hökuməti həmin ayını ətrafdakı insanlar üçün təhlükəli hesab etmiş və barəsində ölüm hökmü çıxarmışdır.

Yerli mətbuatın yazdığına görə, M13 adlı ayı son vaxtlar yaşayış məntəqələrinin yaxınlığında tez-tez görünürmüş. Hətta ötən payız fəslində o evlərdən birinə girərək oradakı bütün yeməkləri yemişdir.

Əvvəlcə hakimiyyət orqanları müxtəlif üsullarla ayını qorxutmağa çalışmışlar, lakin heyvan heç bir diskomfort hiss etmədən yaşayış məntəqələrinin yaxınlığında gəzirmiş. Son illər ərzində ayı İtaliya, Avstriya və İsveçrənin meşələrində fırlanırmış. Amma o, ən çox İsveçrənin Qraubunden kəndi yaxınlığında görünürmüş. İsveçrədə ayıların güllələnməsi faktı 1904-cü ildə baş

vermişdir. 2006-cı ildə ölkədə qəbul olunan qanuna əsasən, insan həyatı üçün təhlükə yaradan hər bir vəhşi heyvanın xüsusi icazə olmadan güllələnməsinə icazə verilmişdir.